

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təsdiq edilməsi haqqında” 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 09 dekabr 2019-cu il tarixli Q-15 nömrəli Kollegiya qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.20-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 669-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2023-cü il tarixli 169s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təsdiq edilməsi haqqında” 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 09 dekabr 2019-cu il tarixli Q-15 nömrəli Kollegiya qərarlarında dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının sədri

Azərbaycan Respublikası Maliyyə

Nazirliyinin Kollegiyasının _____

_____ 2023-cü il tarixli _____

nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təsdiq edilməsi haqqında” 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 09 dekabr 2019-cu il tarixli Q-15 nömrəli, Kollegiya qərarlarında dəyişiklik

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 28.4-cü və 30.5-ci bəndlərində “ləğv edildikdə” sözləri “dövriyyədən çıxarıldıqda” sözləri ilə əvəz edilsin;

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın 37.4-cü bəndində “ləğv edildikdə” sözləri “dövriyyədən çıxarıldıqda” sözləri ilə əvəz edilsin;

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 09 dekabr 2019-cu il tarixli Q-15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 28.4-cü və 30.5-ci bəndlərdə “ləğv edildikdə” sözləri “dövriyyədən çıxarıldıqda” sözləri ilə əvəz edilsin.

3.2. 30.1-ci bənddə “ləğv edilməsi” sözləri “dövriyyədən çıxarılması” sözləri ilə əvəz edilsin.